

# مِلَادُ نَصِيرِ اللَّهِ تَعَالَى

قیمتی ۱۲ قىك

ایون ۳۶

Цѣна 12 к.

No



Döyməkdən yoruldum, ağacım sindi, amma bu biçarə xabi-qəflətdən ayılmadı.

Abunə qiyməti Tiflisdə və ətraf üçün  
aprelin əvvəlindən yanvarın birinədək,  
yə'ni:

|   |
|---|
| 9 aylığı (39 nüsxə) - 4 manat           |
| Altı aylığı (26 nüsxə) - 3 manat        |
| Üç aylığı (13 nüsxə) - 1 manat 60 qəpik |
| Əcnəbi məmləkətlərdə 9 aylığı - 5 manat |
| Nüsxəsi - idarəmizdə 10 qəpik           |
| Özgə şəhərlərdə .... 12 qəpik           |

Məcmuənin adresi: Tiflis, Voronovski  
küçədə, nömrə 47.

"Molla Nəsrəddin" idarəesi.

**Тифлис, Воронцовская улица № 47**

**Редакция журнала**

**«МОЛЛА НАСРЕДДИН»**

İdarəyə göndərilən məktub və məqalə-  
lər açıq türk dilində yazılmış olmasalar,  
çap olunmayacaqlar.

**Cümə 21 cəmadiyəl-əvvəl 1324 Hər həftə nəşr olunur 30 iyun 1906**

## **MƏKTUB**

Əzizim Molla əmi!

Yazıb mə'lum edirəm ki, Bakının axundları  
havanın istiliyi cəhətinə gediblər bağa. Burada  
bir neçə gün bundan irəli iki nəfərin arasında  
düşməncilik var idi, bir adam tapılmadı ki,  
buñları bərişdirsin. Dünən ləzgilərin nümayən-  
dəsi Məşədi Şabani çağırıldıq bu iki nəfəri ba-  
rişdirdi, amma bizim mollalar bağlıarda  
ağacların altında kef çəkirlər. Bizim bir adamı-  
mız ölündə, bir at kirayə eləyib çapırıq molla  
dalınca. Əger mümkün olsa, təvəqqə edirik bi-  
zim üçün bir neçə axund göndərəsən, cünki  
işimiz çox yaman keçir. Əger göndərməli ol-  
san, tez göndər.

Və bundan savayı ərz olsun ki, dünən bizim  
şəhərə Təbrizdən üç falabaxan gəlib, əgər la-  
zım olsa yaz göndərək. Yaxşı göbək yazırlar,  
arpanı divara yeridirlər, özlərinin də şəhadət-  
namələri var. Adres: Bakı, karvansarayı-Lala-  
yev.

### **Cavab**

Bu kağıza əməl eləmək fikri ilə idareyi-ruha-  
nilərə adam göndərib təvəqqə elədik ki, Bakı-  
ya bir neçə nəfər, heç olmasa bir nəfər molla  
göndərsinlər. Amma göndərdiyimiz adam geri  
qayıdır xəbər gətirdi ki, müfti və seyxül-islam  
cənabləri clenləri ilə bərabər çoxdan gediblər  
yaylağa. Cünki hərcənd ki, bu il Tiflis yaylaq  
kimi sərindir, amma erməni-müsəlman məsə-  
ləsindən yana bir cüzi narahatlıq nəzərə gəlir.

O ki qaldı falabaxanlar, o barədə də cavabı-  
mız budur ki, indiki halda Tiflisdə bir nəfər fa-  
labaxan var və bu da kifayət edər, cünki  
burada o qədər müsəlman yoxdur. Onları siz  
saxlayınız Bakıda, genə lazımlı olar.

## **NƏZİR**

Məcmuəmizin əvvəlinci nömrəsində bir neçə  
sual yazıb nəzir etmişdik ki, haman sualları  
cavab verənə bir illik məcmuə pulsuz göndə-  
rək. A başınıza dönüm, yüz doxsan yeddi ca-  
vab gəldi idarəmizə və hamısı da düz. Dəxi  
çarə nədir: hey bir ucdan "Molla Nəsrəddin" i  
büyük göndəririk. İdarəmizə bir xam adəmin  
yolu düşəndə dəftərimizə baxıb deyir: A Molla,  
maşallah, nə çox müştərin var. Deyirəm, ba-  
lam, vallah hamısı nəzir müştəriləridir. Deyir  
neçə nəzir müştəriləridir? Deyirəm belə.

Odur ki, tövbə etmişdim dəxi bir də belə su-  
al-cavaba girişməməyə. Amma yoldaşım "Hə-  
dəmxəyal" bir yaxşı söz deyir: deyir nə səbab  
elə aşkar suallar yazırsan ki, cavab vermək  
asan olsun? Bunu kim bilmir ki, bisavad şəhər  
vəkilləri hansı şəhərdədir ya qeyrətsizlik hansı  
məmləkətin karxanalarından çıxır? Elə suallar  
yaz ki, heç xoruz səsi eşitməmiş olsunlar, elə  
bir sözlər yaz soruş ki, İranın rəmmalları, Ru-  
siyanın jandarmaları, Gəncənin falçıları, bəlkə  
şeytan özü də suallara cavab verə bilməsinlər.

Dəxi ağıllı sözə nə deyim.

Budur ki, bir neçə çətin məsələlər yazıb ge-  
nə xəbər verirəm ki, cavab yazıb göndərənlərə  
ilin axırınadək məcmuə yollayacağam.

1) Yerin orta göbəyində bir böyük şəhər var,  
böyük gölün kənarında düşüb. Bu şəhərdə  
neft mə'dənləri var, əhalisinin çoxu müsəl-  
mandırlar (yə'ni özləri belə deyir) və bu şəhər-  
də bir "fəxri-millət" var, bir tərəfdən çoxlu  
pullar ehsan edib müsəlman balalarının tə'lim  
və tərbiyəsi üçün məktəblər açdırır və bir tə-  
rəfdən də rus kazaklarını küskürdüb haman  
uşaqların atalarını qırdırır ki, qoca adamlar or-  
talıqdan çıxıb uşaqlarının tərbiyəsinə mane ol-  
masınlardır.

İndi tapın görək, bu şəhərin adı nədir?

2) Dəmir yol qatarının Bakıya yetişməyi ilə  
Bakıdan çıxıb yollanmağında böyük bir təfavüt  
müləhizə olunur: görürsən Bakıya yaviqlaşan  
vaxt buğ maşinasından bir səs çıxmır, sakit və  
samit qatar Bakı duracağına yetişib minikləri  
yendirir və sonra işini-güçünü qurtarır düşür  
yola. Amma elə ki, Bakıdan bir az uzaqlaşır,  
maşinanın fışqırığı Şahnaz havasını başlayıb  
Kurdəmirdə qurtarır.

Bunun səbəbi nədir?

3) Rusyanın Vasilevski şəhərində camaat  
keşisin rəftarından narazı olub onu kilsədən  
qovublar. Belə ki, bir neçə gün kilsə bağlı qa-  
lib, hətta böyük xəlifənin və qubernatorun da  
hökümənə əməl etməyib camaat haman keşisin  
əzl olunmağına kimi ibadətxanalarını açmaq  
istəmədi və axırül-əmr məqsədinə çatdı. Am-  
ma gün olmaz ki, bizim qazılər bir fəqir müsəl-

manın kəbinli övrətini bir özgəsinə verməsinələr, bununla belə, mollaların hörməti içimizdə gəldikcə artır, nəinki əskilir.

Bu işlər nədən belə olub?

(Mabədi var)

## QAFQAZ XƏBƏRLƏRİ

Ağdaşdan bizə yazırlar:

Bir neçə gün bundan irəli Ucar vağzalında ingilis rəyyətlərinin karxanasında bir ilan görükür və bu səbəbə əmələlər hamısı qaçıb dəxi işləməyə gəlmək istəmirler. Karxana sahibləri eşidirlər ki, yavıqlıqda Qızban kəndində məşhur ilan tutan seyidlər var (Amma burasını yazmayıblar ki, görək neçə illik seyidlərdi). Qərəz, ağalar kəmali-ehtiram ilə karxanaya gəlib və içəri girib xozeyinlərə deyirlər ki, burada dörd ilan var, adları da flan, flan, flan və flan (heyf ki, adlarını bizə yazmayıblar). Sonra canlarına qurban olduğum seyidlər başlayırlar ilanları bir-bir öz adları ilə çağırmağa və ilanlar bir-bir gəlib başlarını qoyurlar ağaların mübarək ayaqlarının üstə. Seyidlər ilanları götürüb qoyurlar ciblərinə (əlbət sonra lazım olar) və xozeyinlərdən iyirmi beş manat, fəhlənin hər birindən on dörd şahı üç qəpik və Ucar camatından doxsan iki manat yığıb gedirlər evlərinə. Ona binaən Molla əmidən təvəqqə edirik ki, dəxi bundan sonra qeyrilerin əfsunkərlərini çox tə'rif etməsin.

Hər bişə güman məbər ki xalist:

Şayəd ki müsəlman yatmış başəd.

(Amma şe'rini də əvəzi yoxdu)

**Əz tərəfi-əqəllün-nas**

İbrahim Məhəmmədxanov.

Şamaxıdan bizə yazırlar:

Bu neçə gündə bir nəfər on dörd ya on beş yaşında ərməni usağı nədən ötrü isə gedib naçalnika şikayət edən zaman naçalnik yuxudayımış, elə güman eləyib ki, şikayətçi müsəlman bağışdır, genə də qalxıb şikayət edən ərməniyə deyib ki, bala, sən usaqsan, get flan əmələ, sənin şikayət eləmək vaxtin deyil, flan iş görmək vaxtındır. Uşaq qayıdib gəlib öz ərməni cəmiyyət firqəsinə söyləyib. Haman işin xatirəsi üçün bir gün ondan keçmiş dörd ərməni küçədən keçən zaman naçalniki söyleyiblər ki, naçalnik, sən naçalniksan, borclusən şikayət edənin şikayətinə baxasan, nəinki bığabil sözlər deyəsən. Səni o qədər bu küçədə döyərik ki, palçıq'a dönərsən. Cənab naçalnik hər cür hiylə və palitika ilə ermənilərdən özünü səlamət qurtarıb. Indi odu-budu, ərməninin iti də şikayətə gedəndə cənab naçalnik mum kimi olub, şikayətə baxıb sərəncam eləyir. Bundan sonra vay, vay müsəlmanın güzəranına və halına.

i d a r e d e n :

Bizdən isə ermənilərdən dərs götürmək lazımlı deyil. Siz öz işinizdə olun. Ağaların, böyükərin yanında tərk-ədəblik yaxşı iş deyil.

## YAYLAQ XƏBƏRLƏRİ

### KİSLOVODSKİDƏN MƏKTUB

Əfəndim! Mən sənə söz vermişdim ki, tez məktub yazram. Amma bu iyirmi gündə heç vaxtim olmayıb. Vaxt dəxi hardan olsun: sübh saat on iki də yuxudan dururam, görü-

rəm ki, muzika səsi gəlir, gərək gedim bağa ki, orada Anna, Marusya, Liza mənə müntəzirdirlər, gərək həm muzikaya qulaq asaq və həm çay içək. Buranın çayının dörd nəfər üçün dörd manatdan artıq xərci yoxdur, iki dəfə, yəni bir sabah, bir axşam səkkizcə manatdır. Xaraba Tiflisda Bankovskidə qəhvə içirik, əlli-almiş manat xərc olur. Qərəz, saat on birdə kart oynamaya dəstəmiz məndən ötrü məttəldir, gərək gedim. Saat üçdə söylədiyim rəziyələr abidə gözləyirlər. Axşam saat altıda yuxudan durandan sonra genə parkda (bağda) çay içmək və muzikaya qulaq asmaq vaxtıdır. Axşam saat doqquz oldu kurzala getməmək, rəfiqələri teatra aparmamaq mümkünür? Teatr tamam olandan sonra Marqarita rolunu oynayan Mariya Petrovnani rəfiqələrimlə tanış edib ujınə oturmayaqmı? Mən bədxərc adam deyiləm: bir gecə olmayıb ki, qırx manatdan artıq ujin pulu verəm. Bari bu hesabla bax Gör mənim vaxtim olarmı? Indi də... indi də ki, bu kağızı yazıram, bu gecə tansavalı veçerdir, mən tans bilmədiyim rəfiqələrim özgə kavalernən getdilər...

Nəhayət, əgər mənim halımı xəbər alsan, lillahülhəmd çox yaxşıdır, ancaq gah-gah bu qəzetlər adamın zəhləsin qacırır. Odur ki, dəxi özümə söz vermişəm ki, müsəlman qəzeti oxumayam. A kişi, bilmirəm nə düşüblər biçarə dövlətlilərin üstünə? Bir bunlara cavab verən yoxdur. İnsaf və haqq söz dünyadan ünqa kimi yox olub. Axı, a əbləh, mən nə ki kasibə övret zirzəmində beş yetim balaları ile naxos, ac, susuz, lüt yatıb? Sən ölüsən, lap övgatım təlx olub. Açıla yox a, bunu yazana. Kişi, söz tapmırsan yazmaq?

Cənab Molla əmi, sən özün mənim rəhmətlik ağamı yaxşı tanıyırdın, o qədər mədaxılınə, o qədər dövlətnən biçarə heç kəsə bir qəpik verməməkdən əlavə, özünə də, əyalına da bir həbbə xərcləməzdə. Indi mə'lum olur ki, hamisin məndən ötrü cəm edirmiş ki, mən rahat olub ömrümü xoş keçirəm. Indi rəvadırmı mən onun xilafına gedəm? Onun ruhu mənə lə'nət oxumazmı? Mənim kefimdən ötrü cəm olan pulu kasiba, aca niyə verim? Canları çıxşın getsinlər qazansınlar. Bacarmırlar, ölsünlər, bəlkə xalq bir rahat nəfəs çəkə.

Allah şahiddir, tamam övgatım təlxdir, cüme günü ududzuğum üç min doqquz yüz manatı şənbə günü udub qaytaracaq idim, belə şeylər məni elə dilxor elədi ki, təzədən iki min də üstünə qoyub bu gün ududzum. Mən bir də əlimə müsəlman qəzeti götürürəm? Əttövbə.

Qızdırımlı

## MƏ'DƏN SULARINDA OLAN MÜXBİRİMİZDƏN KİSLOVODSKI

Burada namə'lum bədəfkarlar çox övgat-təlxidirlər, çünki əhali, cəmiyyət çox olan yerdən kənar getmirlər, ona görə də çəndən adam soya bilmirlər; məsələn, dünən ikicə adam soyublar, bu gün - ki, sübh saat doqquzdur - buçağacan bir adam da soya bilməyi blər.

Buranın həvalisində həm müsəlman kəsrətlə olmayı mə'lumdur. Ozləri dəxi sair yerlərin müsəlmanları kimi bu axır vaxtda tərəqqi tərəfinə hərəkətdəirlər. Məsələn, dünən iyirmi nəfər Qaraçay müsəlmanları gəlib bəndədən təvəqqə edib bir "Irşad" qəzeti apardılar ki, aparıb öz qəsəbələrində əfəndilərinə versinlər ki, əfəndi dəxi onlar üçün müsəlman idən rusçaya tərcümə etsin.

## POÇTA QUTUSU

Bakıda "Ziyanəvərə".

Göndərdiyin kağızı bir dəfə də yaz göndər idarəmizə, amma açıq yaz ki, yaxşı oxunsun, çap edərik.

## ƏBDÜRRƏHİM ƏFƏNDİ

Alicah Hacı Əbdürrəhim əfəndinin hünəri barəsində "Bürhani-tərəqqi", "Həyat" və "Irşad"da yazılan məqaləni oxuduq. Və lakin həmin əhvalat "Noğareli" adlı gürcü qəzetində bir özgə məzmunda yazılıb.

Məzkur qəzetə 141-ci nömrəsində yazır:

"Zəmanı ki, hala rus padşahı Yaponiya ilə davanı təzə başlamışdı, Şamaxı məhkəməsinin üzvü Hacı Əbdürrəhim əfəndi öz tərəfindən



Bakıda qəzet satanlar

POTTER



— Məşədi Kərim, bu urus bir şey istəyir, amma dilini qanmiram.

— Qanmirsan, cavab ver  
yoxdı, ondan sonə gələn  
xeyir nə olacaq...

— Kərbələyi Səbzəli, bö  
deyirdilər, şah getmişdi ingilis  
padşahının anasını alsın,  
görəsən pəs necə oldu?

— Deyirlər siğə eləyib...



ərəb dilində şe'r ilə bir mədhnamə inşa edib imperator Nikolay və imperatrisa adına Peterburqa göndərmişdi. Cox çəkmədi ki, bunun əvəzində padşah tərəfindən cənab qaziyə bir ədəd qızıl saat, üstündə padşahın və əyalının surəti nəsb olunmuş göndərildi. Cənab əfəndi isə o hədiyyəni yad-bud edib o vaxtdan bəri hər işin tərk eləyib genə cənab imperatordan bir başqa hədiyyəyə nail olmaqdan ötrü bu neçə vaxtlar da tamah dəndanın gecə və gündüz tiz etməyə məşğul olub tədbirlər və palitiklər tökülər idi ki, aya, gecə nə iş qayırim ki, padşahi-alidən dəxi artıraq bir başqa padar-kaya layiq olam. Odur ki, neçə həftə bundan əqdəm cənab əfəndi qırx ədəd peçenyəman-nənd çörək bişirib hər bir çörəyin üstündə bir cür tilsimmanənd dualar yazıb və bir neçə kəlmədən ibarət olan Qur'an ayələrindən bir parça kağıza yazıb rusca və müsəlmanca tərcümə də həm eləyib poçt, ilə imperatorun hüzuruna irsal edib və bu mənada bir kağız yazıb göndərib: "Uca olan və genə ucadan da, ucadan da, ucadan da uca olan imperaturi-ə'zəm səlləməlləhül-təalayə poçt ilə bir pasilkeyi-həqir ki, ola qırx ədəd xırda ayə ilə yazılmış çörəklərdən və genə bir parça kağızda tilsim göndərdim uca olan cənabınızın xidmətinə. Həmin çörəkdən qırx gün hər sübh bir ədəd yeyərsiz və bu parça kağızda olan duanı hər sübh qırx dəfə vird və təkrar oxuyarsız, inşaallah dəxi o vaxtda duma tərəfi məglub olar və əsla duma tərtib etməyə meyl etməzlər və dumanın tifaqı bərhəm olar və özüz (köhnə səyaq ilə) qaim-məqam olarsız inşaallah". Və bu barədə imperaturi-ə'zəm tərəfindən Hacı Əbdürrəhim əfəndiyə bir rizaməndlik telegramı gəldi və telegram da polisə vasitəsilə gəlməşdir".

#### Molla Nəsrəddin öz tərəfindən:

Bunlar hamısı keçəndən sonra bu sözlərə inanmaq mümkün deyil.

Yaxşı, tutaq ki, biz inandıq, aya, görək Şamaxı camaati da inanarmı bu sözlərə? Məgər Hacı Əbdürrəhim əfəndi haman əfəndi deyilmə ki, bir gün minbərə çıxıb camaata belə və'z edirdi; hətta mən özüm də orada var idim; günortadan üç saat keçmişdi, çaharşənbə günü idi, yağış da istəyirdi yağsıń.

Qərəz, Hacı əfəndi minbərə çıxıb başladı:

- Ey uşaqlarını rus dərsinə qoyanlar, açın qulaqlarınızı eşidin, sonra peşiman olarsınız, peşimançılıq də nəticə bağışlamaz. Eşidin mənim bu bir neçə sözümüz! Ey uşaqlarını rus dərsinə qoyanlar! Bilin ki, cəhənnəm olacaq axirətdə sizin məkanınız və cəhənnəmin yeddi təbəqəsi var: əvvəlinci cəhənnəm, ikinci səir, üçüncü səqər, dördüncü cəhim, beşinci ləzi, altıncı hətmə, yeddinci haviyə. Cəhənnəmin şərabı həmimi-gərm və qərandır və təami zəqqumdur. Həmimi-gərm ibarətdir çirkən. Bu həmimi-gərm belə şeydir ki, ondan dünya əhlinin sularına bir qədər məxlut olsa, onun təəffünündən tamam əhli-dünya həlak olar. Cəhənnəmdə bir dərə var ki, onun içində yetmiş min ev var və hər evin içində yetmiş min hücrə var və hər hücrənin içində yetmiş qara ilan var və hər ilanın qarnında yetmiş min zəhər var. Bundan əlavə, cəhənnəmdə qırx zaviyə var və hər zaviyədə qırx min əqrəb var və əqrəbin qırx min zəhərli nişi var.

Xülasə, cəhənnəmin tövsifini Hacı Əbdürrəhim əfəndi yetmiş iki həftənin müddətində bəyan edib hələ qurtarmayıb. Bu barədə gələcək nüsxələrimizdə söhbət etməyi və'd edirik.

Ey axund, ey dirəxti-bihasil,  
Olma çox da təməllüqə mail,  
Lacərəm mərdi-arifü kamil  
Nə nəhəd bərhəyati-dünya dil.  
Ucadır, yoxdu söz ki, boyda çinar,  
Səndən islama heç görülmədi bar,  
Ey tühidəst, rəftə dərbazar  
Tərsəmət bərnəyavəri dəstar.  
Ey axund, olma dörd işə talib,  
Cəhlü pulü təməllüqü calib,  
Gər yeki zin çahar şüd qalib  
Cani-şirin bərayəd əz-qalib.  
Qoy riyanı yerə, gəl etgilən ar,  
Nə çıxar padşahdən sənə kar?  
Asiyan əz-günah tövbə künənd  
Arifan əz-ibadət istiğfar.

**Molla Nəsrəddin**

## ASTARADAN

Cənab Molla Nəsrəddin, eyib olmasın, bir para yerlərdə çox təklifi-şəqq edirsiz, məsələn, pir xüssüsündə. A kişi, təzə çıxan pirlər qalsın yerində, necə olur qırx ildən, altmış il-dən kəşfi-kəramət göstərib şöhrət qazanan pirlər birdən-birə zəvvarsız, mücavirsiz və gecələr çıraqsız qalsın? Heç bu sözləri, xudanəkərdə, nəuzübilla, ağıza alıb danışmaq olar? Xəyalın budur, Axund Molla Cəfərqulu bizim küfrümüzə fitva verə? Hansı ki bu şəxsi-ali-hümmət müddətdir zəhmətlər çəkib, ömr sərf edib moizə və dəlailnən bir növlə xalqı cüma günləri pirə, ziyarətə getməkliyə rəğib edib. Ələlxüsus övrətlər məxsusən Molla Cəfərqulu-ya mürid olublar, belə ki, cüma axşamları övrətlər ağanın qulluğuna gedib və genə də orada qalırlar. Xub indi biz necə deyə bilərik ki, Molla Nəsrəddin belə yazıb və bundan əlavə, çörəyə bais olmaq heç yaxşı deyil. Məsələn, Salman rövzəxan heç olmasa həftədə iki tūmən pul, on-on beş batman çörək və halva kəsb edir. Sən ki belə yazırsan, biçarə başına nə daş salsın?

**Abid**

## QARABAĞDAN MƏKTUB

**Keçən nömrədən mabə'd**

Doğrudan Mərdanəlibəyin elmə ikrah olmaqda və müəllimə necə diqqət tutmaqda haqqı varmış. Məsələn, müəllim biçarə uşağa zadaça (hesab) verib ki, hərgah bir su qurnasının altına qazan qoyasan və hər dəqiqədə ona yüz damcı su töküle, necə dəqiqədən sonra o qab dolar? Mərdanəlibəy müəllimin bu cür axmaq sualına bərk qeyznak olub və buyurub: nəyə lazımdır uşağa damcının hesabını və dəqiqəsini sanamaq? Hərgah istəyirsən qazanın dolmağını biləsən, gözlə özü dolsun, uşaşa vaxtı bishudə yerə keçirib onun damcısını sanamaq nə fayda verər? Belə-belə sarsaq məsələləri uşaşa deməkdə müəllimin qəsdi

onun ağlına zaye' eləməkmiş. Bundan savaya bədbəxt müəllim bir qəribə dolaşiq zadaça veribmiş, belə ki, hərgah bir və'dədə vağzal-dan biri çıxa, o birisi də yüz verst uzaq şəhər-dən, bəs harada onlar bir-birinə rast gələrlər?

Eşidin, başınıza dönüm, görün Mərdanəlibəyin heç təqsiri var? Həqiqət, uşaqqavab verməkdə aciz qalıb, amma genə allah atasına rəhmət eləsin, Mərdanəlibəy onun əvəzinə müəllimə cavab verib ki, hansı yoldaş öz mənzilindən çıxanda faytonu iti sürdüsə, o birisi ilə flan yerdə görüşər ya yox, ondan bir neçə verst aşağıda. Elə Mərdanəlibəy müəllimin belə səfahətini görəndə onu dərhal rədd edib və uşağı göndərib məktəbə Molla Salmanın yanına, çün bu molla belə ləğviyyat ilə uşağın qulağını hərgiz doldurmaz.

Bağışlayın çox təfsil verdik. Amma bir hik-mət də ərz eləyib kağızı tamam edəcəyəm.

Bilirsiniz, çox adamlar elə hesab eləyirlər ki, dünyada rahatlıq elmdən ibarətdir... Ay bədbəxtlər, ay fəqirlər, nə vaxt oyanacaqsınız? Bir gözünüzü açın bizim kimi adamlardan ağıllı dərk eləyin! Mən sizə dünyanın istirahətini iki kəlmədə ərz edirəm: gözəl noxudlu bozbaşı tənavül edəndən sonra təşrif apar hamama (bəyek girişmə dü kar), doyunca yat və oradan qayıdanda araqçını geyib corabı çıxardıb al elinə... Nargiləni. Gör dünən ləzzəti necədir.

Bərayi-dü qəlyan kəbabəm kəbab  
Yeki bə'd xurdən, yeki bə'd xab.

Mirzə Qoşunəli Təbrizi

## ELMI-NÜCUM

### İcmali-kar şəhri-cəmadıyəl-əvvəl

Hükəmayi-İraniyyənin ülumi-nücumdan çı-xardığı mə'lumatdan belə mə'lum olur ki, bu ayda bir para yarım müəllimlərin xürrəm və xoşdıl olması, mərsiyəxanlıq bazarının kasadı, əhli-kəsəbənin müsavi surətdə yaşaması, fü-qəranın müflis olması, saillərin bilmərrə dağılmazı, viranələrin xərabə şəklində düşməsi, bimarların pərişanlıq mərəzzindən vəfat etməsi, bir para xəlayiqin içində sərməzədəlik, başağrısı bə'zi şəhərlərdə zühur edəcək. İran və Xorasan səmtində paxlanın və ləbləbinin ərzən və firəvan olması aşikardır. Soyuq vurmuş-larıın tərləmək ilə şəfa tapması mə'lum olur. Unas tayfasının sazəndəyə, ləhvü ləebə məş-ğul olmaları, xüssən bu ayda qarışqaların ciliyi-vətən olması və otaqlarını, imarətlərini subasması mə'lum olur. Bu barədən İran təqvimində yazır: dağlarda və meşələrdə quş və heyvanat yuvalarının tə'miratı və bu ayın axırlarında Afrika səmtində zəhərli ilanların vüquu, bu ayda qışlaqların isti olmayı və qışlaqlardan xəlayiqin dağlara dağılmazı, böyük irmaq və caylardan bağata götürülmüş arxları və dəhnə-ləri selin bərbəd etməsi görsənir. Xüssən bu ayda itlər öz sahiblərinə əbdən hürməyəcəklər. Bu ayda camaatın hamama getməyə, hə-na yaxmağa, palçıq qoymaşa rəgbəti olacaq. Əlavə dağ kəndlərində, bə'zi şəhərlərdə xəlayiqin qoç saxlamaq, it boğuşdurmaq, əlqusu uçurtmaq, şikara getmək kimi işləri, Tiflis şəhərində kanara, bülbülbə saxlamaq kimi işlər də peyda olacaq. İghtişaş Yəmən və Misir həvali-

sində başlanacaq, padşahlar bir-birləri ilə su-al-cavab edəcək - bunu İran təqvimini yazır. Urmu və Xoy hamamlarında dəllək şagirdlərinin rəvaci-bazarı, Marağada dəhl və dünbək çalanların zə'fi-hali, İranın bir para sərhədlərində dəmir yolun zühuru və İranın bir para yerlərində həmlü nəql əşyalarını ərradə ilə yeyitmek meydana çıxacaq. Bənnab ətrafında saillərin iştiası, Kırmando, Qəzvində, Təbrizdə şeyxi-üsuli mübahisəsi zühur edəcək. Tiryək əməliyyatının tərəqqisi, tiryəkin xəlayiqə nəf'i, İraqi-Əcəm səmtində, xüssən Azərbaycanda, Əhər səmtində şəbihgərdanların tə'til etməsi, Qaracadağ mahalında çubuq başı, çarıq bağınnın tərəqqisi, xəlayiqin ümdə ehtiyacı oraq və kərəntiyə olacaqdır. Mərənd səmtində dərvişlik elminin intişara başlaması, mübtədi dərvişlərin çoxalması.

### Hərdəmxəyal

## İRAN XƏBƏRLƏRİ

### Tehran

Mirzə Lö'bətxan Afətüt-dövlə bir ildən bəri düber olduğu saqqalçıxarma naxosluğundan naşı Səlmanül-ətibbadan se bəyek həbbüt-təraş davası ilə müdava olunmağa məcbur olur isə də gün-gündən naxosluğu artar. Həkimbaşı Yəsul-ətibbaya rücu etdikdə əlacəpəzir olmamağın qəti surətdə söyləyir, o səbəbdən sərtibi-əvvəl Iftizaüs-səltənə tərəfindən əzlinə fərman sadir olur, əvəzinə Mirzə Səbahətxan Aşubüs-səltənə tə'yin olunur.

### Mazandaran

Kəndciler suriş edib dövlətdən "avtanomiya" tələb edirlər, belə ki, babalarından onlara çatan irsi hüquqları qəsb olunmasın, yəni dağlar çatlağında, ağaclar kölgəsində, divarlar dibində heyvan kimi yaşamaqlarına kimsə mane olmasın, insan kimi məişət etməyə məcbur olmasınlar.

### Qum

Qum şəhərində dövləti və milləti bir mədrəseyi-ixlaş açılıb. Umumi, məcburi zükür və ünas küllən və tərrəngərək saillik dərsin təhsil eləsinlər və əgər zəvvar öz xahişləri ilə onlara pul verməsələr, bir verst dallarınca yüyürüb pul istəməkdə mübaliğə eləsinlər və zəvvar pul verməsə, səngbaran edib zəvvara olmazın söyüslər desinlər.

## E'LAN

Gərbaliyyə kitabxanasında asari-ətiqə və nəşriyyati-cədidədən yazma və basma 4 milyona bəliq kitab mövcuddur. Təzə kitabların bir neçəsinin isimləri: 1 - "Gürbə-müş", Fransadan kufi xəttinə tərcümə. 2 - "Sə'ləbiyyə", təzə ana dilinə tərcümə olunmuş bir faydalı əsərdir. 3 - "Tərcümətül-qəlyan fi lügətül-İran", yeroqlifi xəttində əbnayı-vətənə faydalı bir məcmuədir. 4 - "Nəgmətül-ğurab", xətti-şəcər yazı ilə açıq ünvanlı bir əsərdir. 5 - "Qəh-qəhətül-məcəlis", açıq qaraçı dilindədir, istəyənlərə məccanən göndərilir. 6 - "Təlim-geybət", cümləyə lazımlı kitabdır. 7 - Məşhur "Vilayəti-səyyah və cəhanin Tabaqçı Qaffarın səyahətnaməsi", kəmsəla xəttindədir. Kitabxananın ünvanı: Təbrizdə Həftkeçəl məhəlləsi, iki tərəfinə ciyində qılıc, sərbaż, sərtib şəkli çəkilmiş qarā rəngli birtaylı qapıdır.

Müdir və baş mühərrir: Cəlil Məmmədquluzadə



İtil cahonnəmə, biədəb! Bu qədər adamdan utanmirsan, çörək istəyirsin?